

Kijmeti 15 kəpiq

25-nel 10 deyəni

# MOLLA nəSRƏDDİN

Nə təqərsən aşına-o çəkar kaşqınpa

Qızıl İttihadın  
fəxriyyəsi  
şəhərərəkliyin  
məsələsi  
dəqiqələrinizdə  
son qələbi.

AZƏRBAYCAN  
İSLAMI DƏVƏLİT  
QƏŞİXANAS  
Inv. №



— Vah-vahl ada iblisin kyjrygynda no çok mikrob var imiş.

## BUTUN DUNJA JOKSYLLAR BIRLESINIZ

## "MOLLA NUSRƏDDİN" ABONAÇ OLMAK ŞARTLARI

İdare ve müəssiseler üçün:

Bir ajlak . . . . .	— 80 k.
Üç ajlak . . . . .	2 m. 40 .
Altı ajlak . . . . .	4 . 60 .
Bir illiq . . . . .	9 . —

Unvanı  
Bağı, Qehna Posta  
qapı № 64.  
Telefon № 40-83.

Aдрес  
Баг, Чехна-Почтова  
улица № 64.  
Телефон № 40-83.

Zəhmətçəs ve xidmətçilər üçün:

Bir ajlak . . . . .	— 60 k.
Üç ajlak . . . . .	1 m. 80 .
Altı ajlak . . . . .	8 . 50 .
Bir illiq . . . . .	7 . —

## NIŞ ƏKRƏB.

Birinci sohifədə şəqilən şəqilən han  
bi hejvandur?

Məz eja bilirdim qı, akrabdır.

Əmmə akrab deyilim.  
Nədən man bi hejvand, akreba  
oxşardırımdır?

Onan otoriyi Syraların sancıma-  
ga başlamışdır. Bəs indi nija deyri-  
san qı, akrab deej?

O sabob qı, bi hejvandıñ kyry-  
gy Syralar ittifakında amma baş-  
Avropadır.

Əyər bi hejvand akrab olsa o vo-  
da kyryzzy Avropada ola-ola Syria  
huquymatını neccə sancaq bildi-  
raq akrab kiyrygylə sancıma?

Mənər basıldıñ və aqzıla-  
sançdır?

Xaç kiyrygylə sancı?

Pəs by hanıñ helvandır?

By o hejvandır qı, yazıldan bir

Baqı, Qehna Posta  
qapı № 64.  
Telefon № 40-83.

Baqı, Çapo-Postova  
yuzda № 64.  
Telefon № 40-83.

ZƏRBƏCİ  
OJUNU.

Zərbə vyr.

İşçi rəfik! al coq!  
Sag ala-bir zərbə vyr!

Qefel, gənimotçılı;

Təmələs-bir zərbə vyr!

Zərbəciliqdır Su'ar  
Səndo da var iktidár.  
Hajlaça koj olsın ar  
Əməqələ bir zərbə vyr!

Hər sej şəsun Kyran,  
Jok kolyny bi byran  
Sur'atını dyrdran—  
Qəngələ bir zərbə vyr!

Hər sej şəsun Kyran,  
Jok kolyny bi byran  
Sur'atını dyrdran—  
Təmələs bir zərbə vyr!

Səz by qumun-qəcididün  
Ancak olnıñ dusun  
Həl olynyr busbutun:  
Mas'ola-bir zərbə vyr!

Vyr coqıcı dal-bal-dal  
Zərbəciliqde ad al  
Pls jürgə qunda sal:  
Valvelə-bir zərbə vyr!

Olmalıdır cüngü, təq  
A'lamo həqim smaq  
Düşməni mejdəna qo  
«Taqma»-la (!) bir zərbə vyr!

Təmələs bir zərbə vyr!

MƏ'DƏN ƏLINDƏ ƏSİR  
KALMAMALĂ BIR ƏSİR.  
(?) «Taqma»—tonia.

## XYLIKANLARIN QÖZLƏRİ AJDYL.

A qışılardan kabak magylə-  
sana qan qecirirdi, və bir tovra-  
adəm qıbi dolanırdıq, qururdun qı,  
birki xüftən namazdan sonrā qe-  
dirib bir bəs qıxardı. Novaya jeyro-  
panıx dənnəm. Bir adəd hindiski  
janında bir hələndən kəsək, zakəz  
veLIB, qəfləndər, elo lap o dənnə  
ustunda galla möjallaq asırdı, birlər  
ona deməz dəli, balan qırıb ictilim  
erdir. Xuləs -qozumun ustundə ka-  
sun var dilən olmuşdu.

Bilmajiram by emərdi mazar SE-

QINSQI karadan çıxıb, qətfür  
5-10 məsihə basub dama qı, nı var  
siz xylikanlıq edirsiniz. Axi xylikan-  
lıqları deyindən bıçarlıqların edil-  
lərlər, kalot eləməjib 3-4 bytlıq vət-  
ka icib bir qışılıq kabyrgasını,  
sandırımları. Kalot eləməjib qı, pa-  
saq kabagħata, onyn binyin avrad-  
ħla mazgalasıbdır. Kalot eləməjib  
dir qı Aleksandra Nevski basazda  
(həl adət qazısqıbzıb) ha) bir qışılıq  
cibina qırıb onlara javan kartoska  
uzuna hasrat kolyblar. Kalot eləmə-  
jib yistentirilərlər, arvad ustunda  
maqtəb karsysynda alıb validajıu

düşməniñ o biri düşməniñ odavalı ty-  
tanda-istər ona bi pisləq jağırları  
bi toradın da lucum etməq eur-  
ti qolmaz.

Olacaq qozıllı janında munasib  
bir həyvanıñ kababına, jağırlad  
dan bir sej atar və sonra onu qusay-  
rar:

"Tyt, keçəkəm, tyt-atam, tyt  
azınlıñ tyt o da lucum qoşlıq bas  
lar qomırdıma..."

Bir sababdon da şəqildəgi hejvand  
akrab oksamır qı byradə, adəvət  
mənasılı var, amma səairin dediğin-  
dan-akrab adəvət işindən kişi:

"Nisi akrab nə o rahi ulı ast."

Burdala həjat-mənət məsələsindir  
və by mejdənda zəffərə hamisə mejij  
lərinən köyklär:

Necə qı, köyklär.

səbilili çəkirməslər, Axt bıyunk üçün  
da adamın dənələrlər, ular hələ  
vəlli, həddi taqılıq etməməslər,  
vən vərəb-topyyqlarımla.

Din-dinq dinənlərdən onu.

Ban hələndən korkyrəm qı, işin  
dalıq joyqınlığı, mənasılın təkəndən ar-  
tak sej selənlər müşərəflərin uzun  
tuturub başlarına kapaz çapın çə-  
mənəsiblər, mənasılı: tarazisinin  
bir qozu işi, bir qozu işi, jərəm  
qırıvınaq təfəvvüt onlara, mənasılı  
fanət iştəndi, lap qan orta  
çagu qızılıñ şyrəldə (əmənna qızılıñ)  
iqsi selənlər, mənasılı, parəpətdə  
papriq təcarütinə mösgəl, olan qo-  
şımları restoranlarında, kolye cü-  
miliq qəstərlər, xəkkəndən dişməniñ  
danlaşdır dejə ları, siz bir az by  
karanalıq jərədə rəhət olnı, xəkkən  
basa bir azezəna dincəslən. Banim  
korkym bynləndəndər. No işsiz magyl  
jäxş qularımızıñ varda. Kybə idib-  
ləri demisən, "bilməjdənd, by qo-  
dimaz hərdən qola var."

Mordimazar.

Naxçivan kooperativ aşxanası,  
köyün atının 400 gramını 60 kə-  
pijə ala. Hərəsi koz bojda 5 tiqəndən  
ibarət olan qababını bir porsiyə  
sətibla 1 manat 30 kapija.

400 gram atının neçə porsiyə  
qabab çukar və no kodor pily hasil  
olur?

Tarayı qəsəq?

Bacu oglu.

## Əzunə qorlxk verməsin.

Atalar demisər qı, qərdiqini  
sojla, amma qəsidiqini sejloma,  
çünqü ola bilər mubaliga olsın.  
Hökük by sunun bojuq ma'nasi  
var. Ona qeradə, ban ezmə soz  
vermişəm qı, kötüjan qəsidiqini heç  
qosa deməjam, ancak qorduqumu  
sojlaşım.

Dejirələr qı, Sirvan okrykunda  
Qalva qondında Ruston Əfləndi  
zads adlı bir müslim varmış. By  
müslim öz saqırıldırın (hər-  
den 40 rybla) toplaşır qı, ban sizi



aparıb Bağı maqtəblərinə köbly  
etdirəcəqəm. Əzzi qalib Bağıda  
bir kodor kalandan sonra, qeri qe-  
dirib dejir: sizi köbly etdirirdim.

Yşklar Bağıja qalib, heç bir  
maqtəb köbly olmadıklarını bilir.  
Muallimlər jəgdişdə parans həzim  
rabi'dən eturur. Haman Rustam ja  
no ozunuñ inspektör adlından  
başqa qanq maqtəblərinə qediñ  
məjlim çökdür. No cur olynyr  
və müslimlərin hər iqisi bana çök  
xoş qalır, çünqü bəs quniq dünja-  
dər, adam qəraq dünjasına qeçir-  
sin, ozunuñ qorlxk vermosın.

A. B. Qosır.

## HƏLƏ CƏVANDƏRLƏR.

Dogrydəndən dunja lap delisibdir.  
Qecəndən heç qərmidəmiz jaxyd  
çök az təsaduf etmis oldygımız is  
və adamlara indi çok rast qalır.

Bölgələr ibzəllər salınlarda,  
qandorlarda eisdil qərdiq qı, işlən-  
cə məmələr və kondarmalar və varat-  
nigil intellegentlər jeri düşküngə və  
rast qoldıqları Molla Nasreddinin xər-  
xahları və onyx intşarına calışsın-  
lar qəndən və şəkərdən idarəetin  
salmaga çalışırıqlar. By vənnyılıda  
mənələr arasında mollaşın jaşılmasına  
cətirilsərlər.

Ancaq boraj chitqı biz bir para  
joldalarla məsləhət qərdiq-qəsəq.  
Langarın, Zakatala mərisiciləri qılı-  
malarıñ qəzəbəndən qəzəbəndən qəzəb-  
siner.

İmza: Keld Oes.

## Zalili bylak.

Rajonlars kybatlı  
Əhalisi nicatlı  
Hissə İsəndər Boq  
Əzbəri oen stagi  
Qondi adlı orlatag  
Na bostan var nadə bag  
Əlli evdan ibarat  
Jek bir ali imarət  
Var qəndin bil bylgəy  
Zəllərin jaṭag  
Gecə qunuz Əhal  
Kojmər bylgəy xali  
Sənəqələ ham vedrə  
Qalib qəri ərah  
Gedir siv doldymaga  
Kyryzdaşta kyrbagħa  
Caro dyrər sanqħol  
Əħħali novba qoħbor  
Birdan qoħ, naħix mal  
Dusur basika kıl-kal  
Volden acħbi eż-żu  
Kacxbi bylgħaq duz  
Bir-Boxha tħeb, ata  
Qalib doyb svatva  
Sonra qalib kojnijar  
Cikur har cur ojnyar  
Qasra qandil svare  
Mal karbam svatra  
Vedrafarji ojnjar  
Syda Zill kajna  
So'di ami jansħu  
Qirri sylia carġie  
Lap sysydjan jangħeb  
Nafsi karabebdu  
Sy īċaqoq ojjejjil  
Azzina zill qalib  
Istajżi cikartu  
Zolli jero atsun  
Zali kaçṣa bogaza  
O kalib qazza-qazza  
Ażgħiġi torfab abstr  
Iċċinad dgej katars  
Hajnejha col tħupur  
Zali kambur sumur  
Sonradha bir kocam  
Qis-adi Pohliyan  
Domir parç, alind  
Nan kalmansus dillida  
Əzzi svija jeħrir  
Cesmedom svatur  
Iċ-ċiġi tħixx  
Balqo jaġnejeb qosa  
Demipoli bir zali  
Na zali lap możoli  
Għixx-saqqi bejja  
Əzzi vyrüb iż-żixx  
Savvħoddib aż-żur  
Sorb bynny kampan  
Almak istar campan  
Molla amil mustafar  
Jaz bizo docry xabar  
Qeraq belo dardlorin  
Dormansim qim verar.

İmza: Istot.

İdarəən:  
Kyrtarmaga by dardton—Algħ-  
dormen qozzo san  
Qantli dajjiqi doli? ydmasan  
diri zoll  
Tənbəlli atsunlar — salamat qas-  
solar.

Tə'mir etsin bylgħaq—Ta dinc-  
sin kiegħi.

Nazçivan P. K. təqəllat şəhəri  
mudiri Xymar adıgyndan 12 qrup  
idarəti bırağab evdə tətəkhat edir.

## Mudir „xəstə“ dir



— Dostym! Bak cuca sypy, jaglı bozbaş, Kızıylı pilov və sərin şərabda var-daha qolyn nə istajır?! Bixdoqi killygynda varşk.

## Bir idarə karşısında



— Sizin idarə oqərəq by zəthi boşalda, çünqu byra jaşmak üçündür, nə inqiləməq üçün.

— By nə sezdür? məjər byrada iş işləşlir?

— Revisor"dən